



İnsanın varlığı təbiətdə fərqli və çox şeyləri ifadə edir. Bəzən insan varlığı təbiətlə ziddiyət təşkil edir. Elə onun fərqi də bundadır. Çünkü hər zaman üstünlük fərqdən, fərqli işə ziddiyətdən doğulmuşdur. Kainatda iki cür hərəkət mövcuddur. Bunun biri təbii, digeri isə iradi hərəkətdir. Bütün aləm təbii hərəkətlə döñür, daha doğrusu, yaşayır. Çünkü yaşamın qayəsi və göstəricisi hərəkətdir.

İnsan da aləmlərin bir üzvü olduğu üçün o da hərəkətin təbietinə sahibdir. Lakin kainatda olmayan, lakin ve yalnız insanda mövcud olan qeyri-təbii, yeni iradi hərəkət insana ikinci bir yaşam, daha dəqiqi, paralel bir həyat bəxş eddi. Bu həyatın adı isə eqli və mənəvi həyatdır. İnsandan başqa heç bir canlı belə bir yaşam tərzinə malik deyil.

Bu paralelliyyin ana xəttini isə heç şübhəsiz ki, elm teşkil edir. Əlbəttə, yaranışın qayəsi elmdir. Yeni elm təbiətdə zaten mövcuddur. Lakin onun bilgi halında üzə çıxmazı təbii yox, iradi hərəkətin məhsuludur.

O zaman belə çıxır ki, elm bilgidir. Əslində isə belə deyil. Çünkü təbiət haqqında bilgi başqa canlılarda da mövcuddur. Hətta, bitkilərde və heyvanlarda təbiət bilgisi insanın daha çox, daha sürətli və daha mexanikdir. Yox, elm sadəcə bilgidən ibarət deyil. Elm bilginin emalıdır, istehsalıdır, inkişafıdır, əlavəsidir, sistemidir, nəzəri əsasıdır... bunlar hamisi doğrudur. Lakin mənim üçün elm ilk növbədə mənəvi hadisədir. Yeni insan yaradılığıdır. Mən hər zaman elmi incəsənətin bir parçası hesab etmişəm. Maddi ehtiyacdən önce elmə qarşı mənəvi ehtiyac duyulur. Alım elmdən zövq alır, onu bir rəsm, simfoniya, poema kimi yaradır. Mənə elə gelir ki, insanın digər canlılardan fərqi və üstünlüyü də məhz elə bundadır. İnanmiram ki, hər hansı bir elm adamı, ortaya qoymaq istədiyi nəzəri sistemi ən başından beri məqsədli, hədəflili və planlı şəkildə, yəni gələcəyi düşünərək, istehsalata fayda vermək istəyi ilə ortaya qoysun. Bu zaman alımə lazımlı olan ən vacib, ən birinci, ən məcburi keyfiyyət olan ilham gəlməz. Alım öz elmi keşfinə şeir kimi, musiqi kimi başlayır. Elm ilk növbədə təxəyyüdürlər, imkansızlara doğru açılan romantik ciğirdir. Nə Tomas Edison, nə da Nikola Tesla həvəs və eşq ilə keçirdikləri yuxusuz gecələrdə heç zaman düşünməzdilər ki, bir gün onlar istehsalatda və biznesdə rəqib olacaqlar. Onlar heç bir zaman təsəvvür edə bilməzdilər ki, cəmiyyət elmi biznesə çevirəcək. Zamanda səyahətin mümkünlüyü haqqında düşünən Tesla, bunu hər halda, orta əsr Hindistanına gedib, oradan qızıl küpler getirmək üçün etmirdi. Elmin doğuluşu bu deyil. Elm belə doğulmur. Sonra nəyə çevrilirse çevrilsin, onun yaranmasının şərti bu deyil. Hakimiyət və güc sahibləri başından beri dünyəvi, maddi düşüncələrlə alımları laboratoriyalara həbs edə bilerlər və bunu edirlər də. Lakin laboratoriya künçünə həbs etmək üçün once bir alım lazımdır. Alımlı isə hakimiyətdeklərin düşündürməsini ilə əmələ gələn bir şey deyil. Yeni varlığın birinci şərti doğulmuşdur ki, dediyimiz kimi, elm biznesdən doğulmur. Əksinə, biznes elmdən doğulur.

Elm klassik və akademik düşüncənin məhsuludur. O, heç bir zaman populyar kültürün bir parçası ola bilməz və olmur da. İncəsənət, obrazlı dillə ifadə etsek, simfoniya kimi doğulub, pop mahnısı kimi həyati na davam edə bilər. Elm isə bunu bacarır. Hər bir hakimiyət nümayəndəsi, eger

Eimin təməli

Bu ziddiyətdən və onun qələbəsindən qaćmaq mümkün deyil

istəsə, şair, rəssam, bəstəkar ola bilər. Lakin elm istəməklə olmur. Çünkü onun təməllində istək yox, təbiətin özü yatır. Elm Tanrıının yaradıcılığıdır! Neticədə, onun daşıyıcısı olan insan da müdhiş bir yaradıcılıq əsəridir.

Lakin elmlə incəsənəti bir araya getirmek və ya gətirə bilmək çox böyük bir hünerdir. Yəni məsələn, Leonardo Da Vinci həm alim, həm rəssam deyildi - alim rəssam idi. Rəsm əsərlərini elmlə, certyoylarını isə firça ilə çəkirdi. Dediymiz kimi, həm elə, həm belə olmaq olar. Məsələn, insan, Əbdülqadir Maraşayi kimi, elmdən bir anlıq ayırdığı zaman şeir yaza bilər və yaxud da rəsm çəke bilər. Lakin elmi şeirlər, musiqini elmlə vermək çox paradoksal və sensasion bir şeydir! Da Vinci bunu bacardı. Məhz elə buna görə də, onun eldə etdiyi çoxlu sayıda elmi nailiyyətlər elə layihə olaraq gündəliklərində qaldı. Çünkü o, özü belə istəyirdi. Səbəbi isə çox sadədir. Məsələn, o, döyüş tankının, hətta helikopterin layihesini cizdiqdan az sonra anladı ki, bu layihələr çox tez bir zamanda güc sahiblərinin əlində biznesə çevriləcək, onların gücünü daha da artıracaq. Ya da, öz gündəliklərində de qeyd etdiyi kimi, dənizlərin dibində saatlarla, hətta günlərle nəfəs almadan qala bilmənin elmi yollarla mümkün olduğunu icad etdiyindən sonra, birdən aşağına gelir ki, dəniz quzdurları gəmilərin əltini dəlmək üçün bundan rahatlıqla istifadə edə bilərlər. Elə buna görə də, Leonardo Da Vinci tarixdə ən

nə sərkərdədir ki, heç bir zaman mağlub olmur. Heç elmə qarşı direnişlər də hər zaman axşamların romantikası kimi məsum deyil. Məsələn, bu direnişin öncüllerindən olan din, şam işığında məstik ibadəti qorumaq üçün elmə qarşı çıxmır. Onun dərdi Tanrı haqqındaki əfsanələri qoruyub saxlamadır. Çünkü dinin mövcudluğu buna bağlıdır. Necə ki, məşhur bir romanda deyildiyi kimi, əgər Tanrıının varlığı elmlə sübut ediləcəkse, o zaman dine nə qalır? Lakin yenə də deyirik ki, bütün direnişlər faydasızdır. Elm nə qədər akademik bir şey olsa da, onun nailiyyətləri çox sürətlə populyarlaşır. Bu faktorun müsbət olduğu qədər de, mənfi tərefləri vardır. Söhbət, elmin inancı məhv etməsindən getmir. Əgər inanc məhv olacaqsə, bunun səbəbkər elmlə olmayıacaq, inancın elmdən məhrum qalması olacaq. Əsl məsələ elmin bilərkədən parçalanaraq, əsas hədəfdən, hər şeyin vahid bir sistemlə hərəkət etdiyinin elmi yollarla dərk olunmasından yayındırmasındadır. Məsələn, işverədəki CERN laboratoriyasında yarım esra yaxındır ki, kuantum parçacıklarını toqquşdurub, antimateriya əldə etmek isteyirlər. Yəni yaradılış anını, materianın neçə və nədən doğulduğunu anlamaq isteyirlər və buna en yaxın zamanda nail olacaqlar. Dediymiz kimi, elmə qalib gəlmək olmaz. Lakin gəlin düşünək; orada illərdir çalışan dünənin ən nəhəng fizikləri eyni anda gələcək biznes projeleri haqda neçə plan qura bilərlər?! Axi buna onların sadəcə, zamanı



Fəxrəddin Salim

lik və kütləvililik tələb edir. Neticəsiz qalan elm kütləvileşməyən praktikadır. Bu mənəda alımlı aləm arasında heç zaman doldurulmayaçaq bir uçurum vardır. Məni alımlırin yox, elmin taleyi düşündürür. Elm doğulduğu kimi yaşaya bilsəydi, yəni öz akademizmini, məsumluğunə və romantikasını olduğu kimi kütlələrə transfer edə bilsəydi, ne olardı?! Heç nə! Utopiyadan başqa heç nə! Mənim utopizmim eynilə buna bənzəyir ki, hər kəs klassik musiqini anlayıb sevseydi, ruhlar, qələbler və ağillar başqa cür olar, bəşəriyyətin gələcəyi olduqca xoşbəxt olardı! Lakin buna düşünmək belə, çox komikdir. Mənə məhz indi melum olur ki, niyə Beethovenin son sözleri belə olub: "Komediya bitdi!" Bəli, cümlə 9-cu simfoniyən xoralında istisnasız olaraq bütün insanlığa xatabın "qucaqlaşın, qardaş olun" demək və bütün ömrü boyu bu idealla yaşayıb, o boyda əsərlər yaratmaq həqiqətən də çox komikdir! Ona görə də, ölündə anladı ki, bir utopiya yaşayıb! Onun laboratoriyasında doğulan şey ilə gerçək həyatın tələbəri bir-birinə ters mütənasibdir. Böyükələrə heykel qoymaq onlara xəyanətdir! Çünkü qələblərde, bəyinlərde, ruhlarda Hüseyin Cavid yaşamır. O, sadəcə daş, yəni hərəkətsiz, həyati olmayan bir heykeldir. Halbuki, xıtəb etdiyi çoxluq onu düşünsəydi, yəni Cavid əfəndi hədəfinə yetişsəydi, indi biz bamaşaqa bir toplum idik!

Füzuli deyirdi ki, elmsız şeir təməlsiz bina kimidir, tez bir zamanda yixiləcək. Qəribə paradoksdur - Füzuli yaşayır, ancaq sadəcə özü yaşayır, füzülər yaşamır. Yəni onun adı qaldı, ağızlarında isə dadi qalmadı. Bəşərin damağında Füzuli tamı qalsayıd, Məcnun kimi sevərdi! İsteklər, xeyallar, utoxik komediyalar,... budur bütün dahişlərin əldə etdiyilər ən böyük nailiyyət! Fəzl qiyamına qarşı Teymur qılıncı! Hansı qələbə çalıdı görsən - Fezlini elmi, yoxsa Teymurun hakimiyəti?! Bizcə, bu savaşda birçə qalib var - o da kütləvililik düşüncəsidir. Niye? Çünkü ümumdünya cəzibə qanunu belə tələb edir. Hər şey aşağılara doğru çəkilir. Heç bir şey dəniz səviyyəsinə yetişməyənə qədər görünür, dərk olunmur, qəbul edilir!

Ancaq biz yəne də öz fikrimizdə israriyyiq. Belə ki, elmin təməlini təşkil edən 4 ünsürdür: Su, Atəş, Torpaq, Hava. 5-ci element isə incəsənətdir! Yəni incə düşünmək, bu dörd elementi yaradıcı bir şəkildə fərqli boyłara gətirmək. Həmin dörd ünsür elmin təməlini təşkil etsə də, elmin özü deyil, sadəcə bilgidir, yəni varlıqdır. Onların əlaqə və ziddiyətlərini iradi bir hərəkətlə düşünbüb keşf etmək, onlara cüretli bir şəkildə müdaxilə etmək isə elmdir, yəni insandır, insan təfəkküründür!

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkıfasiına
Dövlət Dəstəyi Fonduun maliyyəsi
əsasında hazırlanıb.**



məsum, ən zərərsiz alım hesab edilir. İroniya və gülüş doğursa da, bu fikirlər həqiqətdir. Da Vinci'nin elmi ilham və incəsənətin bir parçası olaraq qaldı. İstehsalata keçmədi, biznesə çevrilmədi. Neticədə Leonardo Da Vinci Albert Eynşteyn kimi, ömrülik peşəmələgia düşcar olmadı. Zavallı Albert, hardan bileydi ki, onun atom hissəciklərinin hərəkət trayektoriyasını dəyişmək kəşfi nüvə bombasının ilhamvericisine çevriləcək?

Bəli, elmin təməli, yaranış səbəbi çox məsum, ilahi və romantikdir. Leonardo Da Vinci da ömrü boyu bu temel prinsipi qoruyaşla saxlamağa çalışdı. Bütün həyatı boyunca biznesən alım olaraq yox, rəssam alım olaraq qaldı. Təbietin təbietinə zidd getmədi.

Lakin əvvəldə qeyd etdiyimiz kimi, elm, yəni yalnızca insan ağılının məhsulu olan bu yaradıcılıq sistemi təbiətdən gəlmir, təbii ehtiyacın getirdiyi axının bir parçası deyil. Elm iddiadır, ilk növbədə. Elə buna görə de mövcud hərəkətə, yəni dolayı ilə varlığa ziddir. Ancaq bu ziddiyətdən və onun qələbəsindən qaćmaq mümkün deyil. Məsələn, elektrik lampalarının keşfindən sonra axşamların, gecələrin gözəlliyi, ideallığı, hüzüru və sakitliyi ölüb getdi. Biz bunun nostaljisini nə qədər yaşasaq da, o, yənə də bir nostalji olaraq qalacaq. Çünkü elm yega-

yoxdur. Onların beynində belə bir qırış mövcud deyil. Bu, həm de insan təbietinə ziddir. Lakin indidən Avropanın ən böyük enerji korporasiyaları artıq tələb qurmuş ovçu kimi mariqdadırlar ki, o quş yuvasından nə vaxt uçacaq! Buna baxmayaraq, bir daha qeyd edirik ki, içəridəki alımları düşündürən şey bu deyil. Alım biznes planları qurarsa, onun beynində elme yer qalmaz. Çok heyf ki, mütləq üstünlük maddi məmənuniyyətin, canavarlığın, dünyəvi gücün tərəfindən. Bütün hakimiyətlər elmdən bir silah kimi istifadə etmişlər. Dəhşətli bir təzad çıxır ortaya - yaradılış anını - böyük partlayışı öz gözəlli ilə görmək istəyə hara, hemin kəşfin məhsulunu alıb böyük şəhərlərin enerji ehtiyacını çox ucuq qiymətə ödəyə bilmək hara?! Hansı daha doğrudur? İnsanın maddi rifahına xidmət etmək, yoxsa ümumbeşəri məfkurəni kökündən dəyişib, neçə deyərlər, dünyani cəhalətdən qurtarmaq?! İnsanlığa hansı daha çox lazımdır - elmi düşüncə, yəni bir mənada mənəviyyat, yoxsa material-məişət xoşbəxtliyi?! Lütfən, mən bu suallara cavab tapa bilmirəm - bilənlər yardım etsin!!!

Elmi düşüncə kütləvi düşüncə deyil, kütləvi nəticədir. Fərdlərin ağılı kütlələrin həyatına dönüsür. Ancaq bu həyat doğulduğu kimi deyil. Yəni kütləyə elm yox, onun nəticəsi lazımdır. Nəticə isə aydınlaq, sadə-